

## PRİZMA

**HƏYAT** mənə heç kimi, heç nədə qınamamağı öyrətdi. Kim nə yaşayırsa, necə yaşayırsa Tanrı tərəfindən ona verilən qismətdir.

**Hərəyə özünəməxsus tale yazır** yaradan, onu heç kim dəyişmək iqtidarında deyil. Dəyişməyə cəhd etmək, niyə bu belə yaşamalıdır deyə, kimisə günahlandırmış, onu da başqa insanlar kimi yaşaması üçün cəhd göstərmək - heç biri işə yaramır, sonunda insan ona yazılıan, kodlaşdırılmış taleyini, ömrünü yaşayır.

Bir də həyat bumeranq qanunudur. Kimsə tuşladığın zərbə mütləq havaya atdığın bumeranq kimi bir gün özünə qayıdaq, o zərbə sənə elə dəyəcək ki, əgər yaşadığın həyatı kor-koranə yaşamamışsa o zaman nə vaxtsa atdığın zərbənin indi özünə dəyişini anlayacaqsan - anlayacaqsansa şükür, kamil insan kimi o dünyaya köç etmək ehtimalın var. Yox, əgər gəldiyin kimi də cahil gedirsənə bu dünyadan - "xoşbəxt" adamsan, anlamaq kimi dərдин yoxdur.

Onlar haqqında ilk dəfə Bəxtiyar Vahabzadənin "Atılmışlar" poemasından öyrənmişdim. Oxuyub bilmədim ki, Bakıda hardasa kimsəsiz qocalar yaşayır, onlara dövlət baxır. Ustad poemanın adını bir az kəskin qoyub. Adın özü adəmi yandırıb-yaxır, poema isə oxuduqca lap cizdənəğini çıxardırdı. Onların hamısı atılmış deyil ki... Bütün ailəsini itirib, yaxud əvvəldən heç kimi olmayan kimsəsizlər də var. Yolda Azər Turanla bu barədə danışındıq. Yolculuğumuz Bilgəhdəki Əmək və Müharibə Veteranları Pansionatına idi.

Bizim mentalitet başqa millətlərinkinə (hərdən düşünürəm ki, bu sözün özü də elə yalnız bizdə var) bənzəmir. Biz yaşılırmızı, böyüklerimizi göz üstündə saxlamağı şərəf bilən millətik. Ona görə də aramızda valideyninin yükünü çəkə bilməyib, ahl yaşında onu dövlətin himayəsinə (yenə "qocalar, yaxud atılmışlar evi" işlədə bilmədim) verənlərə qarşı qınağımız böyük olur. İlk dəfə onları ziyarətə gedəndə çox gənc idim, mətbuatda çalışırdım, reportaj hazırlamaq fikri ilə getmişdim. Ora onların evidentir, evin adını "Qocalar evi", "Ahillar evi" adlandıranda belə xoşlarına gəlmir. Yaxşı ki, Bəxtiyar müəllimin poemasından hamısı xəbərdar deyil. O vaxt reportajı tamamlamamış qayıtmışdıq geri, fotoqraf Əjdər (Allah rəhmət eləsin) qolumdan tutub məni çəkib çıxartmışdı ki, səndə ürək qalmağı ağlamaqdan, indi yixılıb ölcəksən.

Sonralar özümü toparlayıb yenidən getmişdim. O vaxtdan tez-tez gedərdim yanlarına. Hansı mətbü orqanda işlədilmiş pansionatdakı sevimli nənə-babalarдан yazdım.

Bütün bunlar barədə səhəbat edə-edə yola nərdivan saldıq Azər bəylə.

Artıq 4 ildir ki, Prezident yanında Biliq Fondundan gedirik həmin pansionata. Müxtəlif bayramlarda, əlamətdar günlərdə nənə-babaların qapısını yenə döyüürük.

Hər şey əvvəlki kimidir orda, ancaq rəhmətə gedənlər, yeni gələnlər olur. Tələlər həminkidir, ilk baxışdan maraqlı, həm də çox qəribə və olduqca kədərlə. Hər gedişdə kiminsə artıq gözə dəymədiyini görürəm, içimdə bir işqli ümid yaranır, bəlkə, yaxınları gəlib aparır, amma məlum olur ki...

Onların bu ümidi heç vaxt ölmür, həmişə gözləri yolda, qulaqları səsdədir. Elə biliirlər ki, bu günlük burdadı, sabah gəlib aparacaqlar onu, o, ətrafdakılar kimi atıl-

# "Qocalar evi"ndəki Hüseyin Cavid aşiqi



mayıb, onu doğmaları atmaz, gəlib apara-caqlar - düşünür.

Qəribə bir hali müşahidə elədim; köhənə sakinlər gələnə-gedənə bir qədər soyuqqanlı yanaşır, bəziləri heç yanaşır, öz aləmində olur, amma təzə gələnlər dərhal maşına tərəf boyanır, gələnlərin kimliyi, hardan təşrif götirmələri ilə maraqlanırlar. Zatən, təzə olduqları da elə bu tövrlərindən bəlli olur.

Yeni gələn ahıllarla tanış olur, qayğıları, problemləri ilə maraqlanırıq, dərddəşsirik. Bəziləri əlimizdən tutub bizi öz otaqlarına aparır. "Öz otaqları" - əslində, ora onların hücrələri, öz evləridir. Bir kətil, oturacaqlar, şəkərdən və çarpayıdan ibarət olan otaqları onların öz dünyalarıdır. Ahil yaşlarında arzuları o otağa güclə sığır. Öz arzularıyla, göz yaşlarıyla, qalb ağrılıyla, keçmişə təəssüf, gələcəyə yenə ümidişə baş-başadılar o otaqlarda. Onlara başqa heç nə lazım deyil, hər şəyli var, bircə diqqətə və sevgiyə möhtacıdlar. Pansionatın personalı əzizlərinin qayğısını, sevgisini heç vaxt əvəz edə bilməz, çünki doğma deyillər, ora sadəcə iş yeridir onlara.

"Yaşayışımız pis deyil, heç kimin bizə yaziçı gəlməsin, amma hərdən bizə qonaq golin, ehtiyacımız diqqətdir". Bunu 40 ilin müəllimi Svetlana Cavadova söylədi. İbtidai sinif müəllimi olub, elə sevinclə danişdi ki, dünən keçmiş kollektivi və şagirdləri onun görüşünə gəliblərmiş. Deyir bir qızım var, ailəlidir, mən yeznə yanında qala bilmədiyim üçün burdayam. Svetlana müəllimə əllil arabasında hərəkət etməsinə rəğmən, pansionatı bizimlə gəzib müəllimələrlə tanış etdi. İndi 17 müəllim var bu pansionatda, müxtəlif fənlərdən ayrı-ayrı məktəblərdə dərs deyiblər. Ötən il müəllim günlərini təbrükə gedəndə 13 idilər, sayları artıb. Pansionatın kitabxanasına kırıl və latin əlifbası ilə yazılmış 150 adda kitab bağışlamışıq. Xüsusiən müəllimlər kitab hədiyyəsindən məmənun qalır. Baş vaxtlarımızı kitabla keçirmək biza daha maraqlıdır deyirlər. Xətai rayonunda məktəbdə müəllimə işləmiş Məmmədova Xanım kitablar arasında Əliağa Vahidin qəzəllərini axtarır bizzən xahiş etmişdi ki, həmin kitabı onun üçün gətirək. Apardıq. Xanım müəlliməyə elə bil Əliağa Vahidin qəzəllər kitabı ilə birgə dünyani bağışlamışdıq. O qədər sevindi ki, öz-özümə "axı biz neyləmiş ki?" - deyə düşündüm. Bir şeyi anladım ki,

bir insana dünya boyda sevinc bəxş etmək üçün böyük işlər görməsən də olar, yetər ki, onun nə istədiyini biləsən. Bəzən ən xırda hədiyyə belə, insan ömrünü uzadacaq gücü sahibdir. Başqa bir müəlliməyə Çingiz Abdullayevin əsərlərini, Əbülfəz müəllimə istədiyi "Peygəmbər 40 sual" kitabını verdik, amma peşman elədi məni, kitabı oxuyub sonra oxumadığım o kitabdan mənə o qədər suallar yağırdı ki, altından çıxa bilmediim.

Ahillardan bəziləri burda öz xoşbəxtliklərinə qovuşublar - Rıqa Rəssamlıq Akademiyasının məzunu Əliyev Davud keçmişə bağıça müəlliməsi ilə evlənib. Deyir başım rəssamlığa elə qarışıb ki, ailə qurmamışam: "Rəssam evləndi, çəkə bilmir, məisət onu məhv edir. İndi daha 70-i keçmişəm, bu yaşda nə sevgi, nə övlad həvəsi... Biz bir-birilə səhəbatı tutan iki quləq yoldaşlığı. Çox qayğılaş, mələk kimi qadındır, bəlkə gəncliyimdə qarşımı çıxsayıdı, rəssamlığı ona qurban verərdim" - deyir.

Məhərrəməva Ellada Tibb Kollécində ingilis dilindən dərs deyib, indi burdadır. Quluzadə Məlakə sinif müəlliməsi olub. Aralarında bağça müəlliməsi də var, universitet dosenti də. Hamisini eyni tale bura gətirib. Gəncələr yaşlılarının qayğısına qalmaga vaxt tapmir. Pansionatın rəhbərliyi Davud müəllim üçün emalatxana da ayırib. Rəssam bizim ona gətirdiyim boyanı, kətanı, firçanı görüb "Mən daha bu emalatxanada işləyib-islöyib elə burda da ölücməm. Ən böyük arzum bir otağım, bir də ləvazimatlarımın olması idi. Daha heç nə lazım deyil mənə" - dedi. Heç unuda bilmədiyim bir olay oldu keçən dəfə, Rəna xanımın sözləri üzərimi parçaladı. Gördüm çox siniqli, elə bil, sakini olduğu yerdən utanır. Dedim ki, "niyə axı, belə fikir edirsiniz, sakit oturmuşsunuz, nəvə-nəticə qulağınızı dəng eləmir, incidən yoxdur?" - istədim onun qəlbini rahatlıq gətirəcək sözlər deyim, amma, deyəsən, əksinə oldu, qəlbinin incə telinə toxundum bilmədən. Cavab verdi ki, qızım, kaş, nəvəm-nəticə yanımda olaydı, onların səs-küyündən qulaqlarım tutulayıdı. Kaş, üst-başından onların qoxusu gələydi... Daha deməyə söz tapmadım, yalnız qucaqladım onu.

Bizə nə vaxtsa oxuduqları kitablardan bəhs etdi, sevdikləri qəhrəmanlardan dənişdilər, fikir mübadiləsi keçirdik. Zarafatla hansı qəhrəmanı daha çox sevdiklərini, hə-

yatda o qəhrəmanlarla rastlaşıb-rastlaşmanın sorusunu onlardan. Sevgisindən dənişən da oldu, nakam məhəbbəti üçün ağlayan da.

Aralarında bir Tahira müəllimə var. De-diyyinə görə qızı diplomatdır, Tiflisdə yaşayır. Onu niyə bura gətirdiyini demir, amma qızından elə sevgiyə, qürurla ağızdulosu dənişir ki... Bunu qoyum, o birinə keçim, ümumiyyətlə, burdakı ahillar hamısı övladlarından şirin-şirin, qürurla dənişirlər. Elə bil, bununla özləri özlərinə, ətrafdakılar onların övladlarının pis olmadığını, onu atmadıqlarını sübut etməyə çalışırlar. Bu mövzuda bir natamamlıq var onlarda, görünür, insan psixologiyası doğrudan da düşdüyü mühitin, vəziyyətin diktəsi ilə formalasılır. Övladları olanlar özlərinə belə etiraf etmirlər ki, övladları onlara baxmaqdan imtina edib... nə yazi ki, belədi. Övladı olmayanlar, ailəsinə bütünlük itirənlər də var, hər halda belə dənişirlər ki, qəza olub, ailəni itirdim, tək qala bilmədim, gəldim bura. Kaş... yalnız o talelilər olaydı burda, üç-beş nəfər olardı.

Hə, Tahira müəllimə canlı ensiklopediyadır, özü riyaziyyat müəlliməsidir, amma Hüseyin Cavidə əzber bilir. Keçən dəfə məndən Azər Turan və onun "Cavidname"ini istəmişdi. Söz vermişdim ki, Azər bəylə dənişəcam. Dənişdim, sağ olsun, razılışdı. Maraqlandı Tahira müəllimə ilə ki, görüm kimdir məni və kitabımı arzu-layır.

Getdi. Tahira müəllimənin sevinci yerə-göyə sığmırı. Azər Turan ona istədiyi kitabı bağışladı. Sonra Cavidin əsərlərindən səhəbat dənədə, Təhribatı müəllimə "Şeyx Şənan"ı əzber dedi Azər bəyə. Tahira xanım dənişdinqə Azər Turan haldan-hala düşürdü, gah gültümsəyir, gah kədərlənir, gah da elə bil nədənsə qurtulmağa çalışırı. Bayırda çıxanda gördüm ki, Azər Turan özünü pis hiss etdiyini bürüzə vürməməyə çalışırı. Çöldə Bilgəhin təmiz havasını ciyərlərinə çəkib özünü gəldi. Tahira müəlliməni "Ədəbiyyat qəzeti"nə abuna də edəcəyinə söz verdi. Belə, ahillardan daha birinin arzusunu yerinə yetirdiyimdən məmənluq duygusu ilə çıxdıq pansionatdan. Sağ olsun Biliq Fondu ki, bu hissi yaşamağa və yaşatmağa dəstək olur. Azər Turanın təşəkkür düşür, bu gün sosial qayğılarından ayrılib kiməsi diqqət göstərməyə özündə güc tapan ziyanlı çox deyil. Əslində, buranın sakınlarının hər birinin bir romanlıq taleyi var, əsl ədəbiyyatçıların, yazarların yeridir, həm onların buna ehtiyacı var, ziyanlı sözünə, özünə, səhəbetinə acıdlar. Keçidkələri həyat yolu özlərinin də dolu olduğunu göstərir, dənişdinqə artır səhəbatları. Həm də o talelərdə cild-cild romanlar yatır. Bir də xatırladım - həyat mənə heç kimi, heç nədə qınamamağı öyrətdi. Kim nə yaşayırsa, necə yaşayırsa Tanrı tərəfindən ona verilən qismətdir. Hərəyə özünəməxsus tale yazır Yaradan, onu heç kim dəyişmək iqtidarında deyil. Dəyişməyə cəhd etmək, niyə bu belə yaşamalıdır deyə, kimisə günahlandırmış, onu da başqa insanlar kimi yaşaması üçün cəhd göstərmək - heç biri işə yaramır, sonunda insan ona yazılıan, kodlaşdırılmış taleyini, ömrünü yaşayır. Bir də həyat bumeranq qanunudur. Kimsə tuşladığın zərbə mütləq havaya atdığın bumeranq kimi bir gün özünə qayıdaq, o zərbə sənə elə dəyəcək ki, əgər yaşadığın həyatı kor-koranə yaşamamışsa o zaman nə vaxtsa atdığın zərbənin indi özünə dəyişini anlayacaqsan - kamil insan kimi o dünyaya köç etmək ehtimalın var. Yox, əgər gəldiyin kimi də cahil gedirsənə bu dünyadan - "xoşbəxt" adamsan, anlamaq kimi dərдин yoxdur.

Ramilə Qurbanlı